

EMİN ARİF (ŞİXƏLİYEV)
AMEA Naxçıvan Bölməsi

ERMƏNİ ALİMLƏRİNİN NAXÇIVANLA BAĞLI İDDİALARI

Bu, bir həqiqətdir ki, tarixi faktlar müxtəlif istiqamətlərə çəkilməkdə, elmi obyektivlik adından çıxış edən alımların böyük əksəriyyəti əsl həqiqətdə tarix elminə zərbo vurmaqdadırlar. Məhz bunun nəticəsidir ki, tarixi həqiqətlər təhrif edilməkdə, elm aləminin bəzi nümayəndələri öz mənsub olduğu ölkənin tarixini obyektiv materiallar əsasında deyil, fərdi münasibətlərinə uyğun olaraq yazımaqdadırlar.

Bu da həqiqətdir ki, gerçəklilik yalnız onun öz səbəbləri ilə aşkaraya çıxa bilər. Lakin səbəblər çox vaxt təcrübədə postulat kimi qəbul edilir, ondan zəruri nəticəni almaq və bu nəticəyə bərəast qazandırmaq üçün istifadə olunur. Nəticədə fərdi münasibət tarixi həqiqətləri üstələməyə başlayır və faktlar istər-istəməz dəyişdirilir. Tarix elminə saysız fəlakətlər götirmiş metodların mahiyyəti bunlardan ibarətdir. Tarix bu metoda kor-koranə tabe olaraq, yalnız ondan umulanları açıb göstərir. Məhz bunun nəticəsidir ki, dünyanın hər yerində tarix elminə olan şübhələr çoxalmaqdadır və günümüzdə bu elm özünü tamamilə rüsvay etmişdir. Daha doğrusu, tarix elmini saxtakar tarixçilər rüsvay etmişlər ki, bu, elmi saxtakarların başında da qeyd-şərtsiz erməni alımları gəlir.

Uzun illərdir ki, ermənilər ənənəvi olaraq Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməkdədirler. Bu ənənə tarixin genişliyiyə və hərtərəfli saxtalaşdırılmasından ibarətdir. Çox sayda erməni alımları məsələ ilə bağlı iddialar irəli sürürlər, ancaq məqalənin həcmi onların hər birini ayrı-ayrılıqla təhlil etməyə imkan vermir. Bu səbəbdən də biz bu araşdırımızda yalnız bəzi erməni alımlarının Naxçıvanla bağlı iddialarına diqqət yetirəcəyik.

İlk olaraq qatı millətçi fikirləri ilə tanınan ideoloq Zori Balayanın "Ocaq" adlı kitabına nəzər salaq. Müəllif yazır: "...Naxçıvanı qədim ermənilər "Naksuana" adlandırdılar... Bəzi fars və erməni tarixçiləri onun əsasının eramızdan əvvəl 1539-cu ildə Ermenistan çarı Tigranın sərəncamı ilə qoyulduğunu yazarlar..." (2, s. 14).

Göründüyü kimi, Zori Balayan oxucuya təlqin etmək istəyir ki, Naxçıvan erməndən əvvəl XVI əsrə Ermenistan çarı Tigranın sərəncamı ilə salıb. Halbuki erməndən əvvəl XVI əsrə Ermenistan çarlığından və onun çarı Tigrandan söhbət gedə bilməzdı.

Naxçıvanı "Böyük Ermenistanın müqəddəs şəhəri" elan edən Balayan öz kitabında, hər bir ermənin tarixi Ermenistan ərazilərini qarış-qarış gəzmək üçün başlangıç olaraq Naxçıvana baş çəkməsinin vacib olduğunu qeyd edərək, öz arzusunu da dilə göstirmişdir: "...Səyahət rəsmi olaraq Mehri rayonundan başlanır... Anma mənim üçün o, artıq başlanıb. Axi artıq mən yoldayam. Mehriya çatmaq üçün mən Bibliya torpağı (Naxçıvan-E.A) ilə getməli, daim sağ torşimda Arazi hiss etməliyəm... Mən vətənin tarixini və coğrafiyasını yaxşı öyrənmisəm..." (2, s. 16).

Kitabda Naxçıvan tarixi Ermenistan elan edilir. Müəllisin arqumentləri ondan ibarətdir ki, Naxçıvanı ermənilərin əlindən tatarlar, yəni azərbaycanlılar alıblar və hal-hazırda onun Azərbaycanın tərkibində olması faktı tarixi ədaltsızlıkdır. Halbuki Naxçıvanın tarixi türk torpağı olduğunu təsdiqləyən çox sayıda faktlar mövcuddur.

I. Şopeno müraciət edək: Naxçıvan şəhərinin əhalisi 5470 nəfər, 3261-i azərbaycanlı, 1829-u erməni. Ermənilərin 719-u yerli olub, 1110 nəfəri buraya Türkmençay müqaviləsindən (1828-ci il) sonra köçürürlüb (4, s. 38).

Müəyyən demografik şəşirtmələr olsa da, hər halda Şopenin tərtib etdiyi cədvəl olduqca əhəmiyyətlidir. Naxçıvan əyaləti: 17138 azərbaycanlı, 2690 yerli erməni, 10679 İrandan və Türkiyədən köçmə ermənilər. Ordubad mahalı: 7247 azərbaycanlı, 2388 yerli erməni, 1340 gəlmə erməni. İrəvan əyaləti: 49875 azərbaycanlı, 20073 yerli erməni, 45207 gəlmə erməni (4, s. 38-39).

Biz yerli ermənilərin olmasını əsla qəbul etmirik. Çünkü Naxçıvanda yerli ermənilərin olması məsələsindən söz gedə bilməz. Ancaq yənə də, Şopenin tərtib etdiyi cədvəldən də görünündüyü kimi, azərbaycanlıların sayı istər yerli olsun, istərsə də gəlmə ermənilərdən qat-qat çox idi. Nümunələrin sayını artırmaq mümkündür. Boziləri, yəni qeyri-azərbaycanlılar, hətta ermənipərst alımlar düşüñə bilərlər ki, bölgədəki yerli ermənilərin sayının az olması müxtəlif dövrlərdəki etnik miqrasiyaların və siyasi hadisələrin nəticələridir. Elə isə biz də sifir erməni alımlarının öz tədqiqatlarına müraciət etməyi məqsədə uyğun sayırıq.

Erməni alımlarından Raffi, özünün "Samvel" adlı əsərində yazar: "...Bizim tariximizdə xalq tamamilə unudulmuşdur. Biz erməni şinakanının (kəndlisiñin) necə yaşadığını, öz ağaları ilə hansı münasibətdə olduğunu, nə yeyib nə içdiyini, nə cür qiyafətlər geydiyini, necə sevindiyini və şadlandığını bilmirik. Erməni sənətkarlarının hansı işlərlə məşğul olduqlarını, erməni tacirlərinin hansı ölkələrlə ticari əlaqələr qurduglarını, yaxud erməni çobanının hansı heyvanlar otardığını bilmirik. Bizim tariximiz bütün bunlar barəsində

susur... Bizim tariximizdə hətta xalqımızın ən əzəmətli güvvəsi olan qadınlarımız haqqında da heç bir məlumat yoxdur..." (4, s. 15).

Daha sonra o, "...beləliklə, bizim tariximizin quruca salnaməsi tədqiqatçıya çox az məlumat verir. Tarixin bu səhvlərini bədii əsərlər düzəldə bilərdi, əgər heç olmasa onlar olsaydı. Amma bizi də Esxilin və Sofoklun faciələri nə, Homerin və Vergilinin qəhrəmanlıq poemalarına oxşar əsərlər də olmayıb. Bizim qədim ədəbiyyatımız kilsə yazılarından o yana gedə bilməyib... bizim qədim ədəbiyyatda həyat tərzlərinin, adət-ənənələrin, ailənin və ictimai münasibətlərin təsviri yoxdur...", deyə yazar (4, s. 16).

Göründüyü kimi, erməni tarixində bir müəmmalıq, bir ziddiyətlik vardır. Həqiqətən də, erməni tarixinin incələnməsi və araşdırılması asan deyil. Bu tarix uzun, qarmaşık, qismən qaranlıq və ümumiyyətlə mübahisəlidir. Erməni tarixi demək olar ki, tamamilə ermənilər tərəfindən yazılıb. Çünkü öz tarixini yazan bir şəxs və ya o millətin ziyanlı təbəqəsi onu təbii ki, böyükəcək və ululaşdıracaq, cyni zamanda onun mübahisəli cəhətlərini obyektiv şəkildə olduğu kimi araşdırmaqdan yan keçəcəkdir. Ermənilərdə bu vəziyyət xüsusilə görülməkdədir.

Bəsliliklə, belə bir məqamlı qarşılaşıraq: Yazlı tarixin qəbul etdiyi, elmi metodologianın guya sənədlərə əsaslanaraq isbat etdiyi "Böyük Ermənistən Dövləti" də mövcud olmamışdır. Bu mənzərə qarısında tarix boyunca nə müstəqil bir Ermənistən, nə də erməni millətinin varlığından bəhs etmək tarixi həqiqət olaraq göstərilə bilməz. Belə bir vəziyyətdə nəinki Naxçıvan tarixi erməni torpağı olmasından, hətta erməni dövlətinin tarixindən söz gedə bilməz. Bütün bu deyilənləri onsuz da çox gözəl bilən Zor Balayan olduqca təhlükəli bir vasitədən istifadə edərək, "Bibliya" sözünü sevə-sevə tez-tez təkrarlayır və onu "Ararat", "Ermənistən", "Naxçıvan" ifadələri ilə birləşdirmişdir (2, s. 14). Müəllif kitabında, "xristianlıq" və "sivilizasiya" anlayışlarını eyniləşdirməklə xristianlıqla sitayış edən xalqlar birliliyini İslama sitayış edən xalqlar birliyinə qarşı qoymağa çalışmışdır. Son dövrlərdə Naxçıvana qarşı iddiaların siyasi olmaqla birlikdə dini mövqedən töbülliği də bunun ən bariz nümunələrindən biridir.

Naxçıvana qarşı əsərsiz iddialar "Ermənistən Naxçıvanı və ya təhrif olunmuş Naxçıvan" adlı kitabın müəllifi Avo Katerciyan tərəfindən də önsürlülməkdədir. Elmi obyekтивlikdən xeyli uzaq olan bu kitabda Naxçıvan indiki Azərbaycan idarəciliyində tarixi Ermənistən ərazisi kimi tanıtdırılmış, guya bölgədəki erməni abidələrinin Stalin zamanından dağdırılmağa başlandığı qeyd olunmuşdur (5). Halbuki müəllif xülyalara qapılmaqla unudur ki, əgər Stalinin erməni pərstə siyaseti olmasayı, bu gün tarixi Azərbaycan torpağı olan Zəngəzur Ermənistən sərhədləri içərisində olmaz və ermənilər də bundan ilham alaraq günümüzdə Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməzdilər.

Kitabda Naxçıvan yalan sazişlərin qurbanı kimi göstərilir və cyni zamanda guya erməni mədəni irsinin azərbaycanlılar tərəfindən həvəslə dağdırılması, daş xaçlara qarşı edilən vəhşiliklər qeyd olunmuşdur.

Diqqət yetirin: "Erəməni mədəni irsi və xacqarlar"! Sual olunur: Yəni həqiqətən də erməni mədəni irsi olmuşmu və ya Naxçıvanda erməni abidələrinin mövcudluğu nə dərəcədə realdir?

Erməni tarixçisi Manuk Abekyan, ermənilərin kim olduğunu və harada təşəkkül tapdıqları barədə yazar ki, "...erəməni xalqının mənşəyi nadır, necə və nə vaxt, haradan və hansı yollarla buralara gəlmişlər, erməni olmazdan əvvəl və sonra hansı xalqlarla əlaqələr qurmışlar, onun dilində, etnik mənşəbiyyətlərinə kimlər necə təsir göstərmişdir? Bizim əlimizdə bunları isbatlayan açıq və dəqiqlik məlumatlar yoxdur..." (1, s. 11).

Mənşəyi, sosial, siyasi, ictimai münasibətləri olmayan bir millətin mədəni irsi necə ola bilər? Cavab aydınlaşdır: Bu ırs mədəni uğurluq üzərində qurulmuşdur. Heç təsadüfi deyildir ki, ermənilər yer üzünün ilk xristian milləti kimi gülünc obrazlarla dünya ictimaiyyətinin beynini qarışdıraraq Naxçıvanda və Azərbaycanın digər bölgələrindəki abidələri tarixi erməni abidələri şəklində tanıtırmaqdə və bu surətlə reallıqları saxtalaşdıraraq, bunları qonşu ölkələrin torpaqları üzərindəki ekspansional əməllərinə vəsiyyət etməkdədirler.

Naxçıvanla bağlı digər bir iddia isə Arqam Ayvazyanın ingilis dilində nəşr etdirdiyi "Jugha" adlı əsərində öz əksini tapmışdır. Müəllif yazır: "...Önəmlü bir yaşayış məskəni kimi, eyni zamanda əhalisi bütövlükdə ermənilərdən ibarət olan Cuğanın erməni tarixində müstəsnə rolü vardır..."

...Cuğanın çıxaklıqlılığında və tərəqqisində, beynəlxalq ticarətdə körpü rolunu oynamasında bilavasitə erməni tacirləri əsas rol oynamışlar..."

Daha sonra o, yazır: "...1603-cü ildə Persiya hökmdarı I Şah Abbas Cuğanı yerli erməni əhalisinin köməyi ilə Osmanlılardan xilas etdi, ancaq sonra o, "xilaskar erməniləri" imperiyanın daha uzaq guşələrinə köçürülməsinə qərar verdi..." (6)

Müəllifin iddiasına görə, XVII əsr erməni salnaməçisi Arakel Vardapet Davrizetsi guya bu məcburi deportasiyanın şahidi olmuşdur. Bir mənbə kimi onun uydurmalarına istinad edən Arqam Ayvazyan, ermənilərin bu əmər riayət etmədikləri təqdirdə üç gün içərisində qətləmə məruz qalacaqlarını da yazmaqdadır. Müəllifə görə, digər bir şahid isə Naxçıvan yepiskopu Auquşut Badjetşidir. Arqam Ayvazyan onun da uydurmalarına istinad edərək yazar: "...Persiyahılar erməni köndlərinə daxil olaraq, oranın yerli əhalisi olan erməniləri qılıncdan keçirdilər. Yazıq ermənilər bütün mallarını və var-dövlətlərini öz torpaqlarında qoyaraq yurd-yuvalarından qovuldular. Ermənilərin ah-nalası göylərə yüksəldi. Təxminən 3 min erməni ailəsi Cuğandan deportasiya edildi və çox sayıda insan Araz çayıntı keçərkən suda boğuldu..."

...Ermənilərin ikinci deportasiyası 1606-cı ildə baş verdi. Deportasiya edilənlər İsfahan yaxınlığına köçürüldülər ki, bu ad da sonradan Yeni Culfa (və ya Yeni Cuğa) olaraq tarixə keçdi... (6)

Bəs çıxır ki, ermənilər Yeni Cuğanı qədim Cuğanın xatirəsini yaşatmaq üçün inşa ediblərmiş!

Bu cür saxta və həqiqətdən uzaq məlumatlara Arqam Ayvazyanın ingilis dilində nəşr olunan "Nakhjivan Book of Monuments" (Abidələrin

Naxçıvan kitabı), K. Patkanyanın hələ 1884-cü ildə yayınladığı "Choice Selections from Armenian Chronicles" (Ermeni salnaməçilərindən seçmələr) adlı əsərlərində, İşveçərə-Ermənistən Parlament Qrupunun 2006-ci ildə Berndə nəşr etdirdikləri "The destruction of Judja" (Cuğanın dağıdılması) adlı kitabda rast gəlmək mümkündür (6).

Ümumiyyətlə, biz bu kitabları ayrı-ayrılıqda təhlil etmək niyyətində deyilik. Qisaca olaraq onu deyə bilərik ki, bu və ya bunun kimi müxtəlif dillərə tərcümə edilən yüzlərlə kitab vasitəsilə ermənilər iddia etdikləri ərazi-lərə siyasi, inzibati-ərazi baxımından deyil, həmçinin qədim mədəniyyət baxımından da sahib olduqlarını sübut etməyə çalışırlar.

ƏDƏBİYYAT

1. Абекян Манук. История древнеармянской литературы. Ереван: Издательство Академии Наук Армянской ССР. Т. I, 1948, 524 с.
2. Балаян Зорий. Очаг. Ереван: Советакан грох, 1984, 421 с.
3. Раффи. Самвел. Ереван: Издательство Аястан, 1971, 480 с.
4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб.: В типографии Императорской Академии Наук, 1852, 1231 с.
5. hrach@emirates.net.ae<<mailto:hrach@emirates.net.ae>>
6. http://www.mytrips24.com/index.php?vc=3&visilex_key=Jufa%2C_Azerbaijan_%28city%29_04da.html

Эмин Ариф (Шихалиев)

ПРЕТЕНЗИИ АРМЯНСКИХ УЧЕНЫХ В СВЯЗИ НАХЧЫВАНА

Почти около ста лет армяне претендуют земли от Азербайджана, в том числе и Нахчывана. Это традиция формировалась за счет скопления фальшивых и выдуманных материалов вокруг историю армянского народа, которые отражают одни мифы и сказок. В этом направлении многие материалы армян, которые не соответствуют истиной. На этом статье мы только коснулись более важным проблемам по этому направлению. В результате исследований выявлены, что земельные претензии армянских ученых не обосновываются ни наукам, и ни античным историческим сообщениям.

Emin Arif (Shikhaliev)

THE ARMENIAN SCHOLARS' ALLEGATIONS TOWARDS NAKHCHIVAN

There have been several years that Armenian scholars have made territorial claims against Azerbaijan and its inseparable part, Nakhchivan. This tradition continues at the expense of massive corruption of history. There are so many Armenian scholars who are making so many false claims related to this issue but this article is limited to analyze all of these allegations. Because of that reason this research brings attention to some of these allegations which were made by some Armenian scholars.

Rəyçilər: Tarix e.d. prof., H.Safərli, AMEA-nın müxbir üzvü, tarix e.d. V.Baxşəliyev.

AMEA Naxçıvan Bölmösi Tarix, Etnoqrafiya və Arxeologiya İstututunun Elmi Şurasının 22 yanvar 2009-cu il tarixli iclasının qərarı ilə çapə məsləhət görülmüşdür (protokol № 01).